



Elektron səhiyyə

EU4Digital təşəbbüsü, Şərqi tərəfdaşlıq ölkələrində və Aİ daxilində uzlaşdırılmış və uyğunlaşdırılmış elektron səhiyyə xidmətlərinin formalaşdırılması istiqamətində Avropa İttifaqının səylərini genişləndirmək məqsədi daşıyır.

EU4Digital təşəbbüsünün elektron səhiyyə şəbəkəsinin fəaliyyətlərinə aşağıdakılar daxildir:

- ✓ ŞT regionu üzrə vahid uzlaşdırılma və uyğunlaşdırılma prosesinə dair təlimatlar və standartların hazırlanması;
- ✓ Transsərhəd elektron səhiyyə platforması.
- ✓ ŞT regionunun Aİ-nin müvafiq proqram, layihə və təşəbbüslərinə cəlb edilməsi.

Ümumdünya Səhiyyə Təşkilatı elektron səhiyyəni sadə şəkildə **“informasiya və kommunikasiya texnologiyalarının səhiyyə üçün istifadə edilməsi”** kimi xarakterizə etmişdir. Elektron səhiyyə, müxtəlif səhiyyə müəssisələri arasında əməkdaşlığı asanlaşdıran və pasiyentlər ilə qarşılıqlı əlaqələrin yeni formalarını təmin edən sistem olmaqla yanaşı, o cümlədən vacib məlumatların paylaşılmasına imkan verməklə səhiyyə xidmətləri göstərməyin yeni yollarını təqdim edir.



Uzlaşdırılma və uyğunlaşdırılma

Tərəfdaş ölkələrdə səhiyyə infrastrukturunun vəziyyətinin **qiymətləndirilməsi**.

Aİ-nin qabaqcıl təcrübə və standartlarına uyğun olaraq **səhiyyə sahəsinə dair məlumat mübadiləsinin uzlaşdırılmasının** dəstəklənməsi.

Təşkilatlar, maraqlı tərəflər və sərhədlər arasında **uyğunluğun** təmin edilməsi və bu da pasiyentlərin maneəsiz tibbi qulluqdan yararlanmasına imkan verir.



Transsərhəd elektron səhiyyə platforması

Şərqi tərəfdaş ölkələrindəki elektron səhiyyə sahəsində çalışan mütəxəssislər arasında **regional əməkdaşlıq** üzrə yeni kanal.

Sözügədən platforma **bilik mübadiləsinə şərait yaratmaqla** və problemləri vurğalamaqla islahatları optimallaşdırmağa kömək edir, eyni zamanda qabaqcıl təcrübələri bölüşməyə və qonşu ölkələrlə birlikdə həll yolları tapmağa imkan yaradır.



Aİ-nin proqram və təşəbbüsləri

Aktiv və Sağlam Yaşlanma üzrə Avropa İnnovasiya Tərəfdaşlığı (AHA üzrə EIP) proqramında iştirakın artırılması. Bu platforma istinad saytları şəbəkəsinə əlaqələndirir və digər əməkdaşlıq imkanları ilə yanaşı, faydalı təcrübələrin bazası rolunu oynayır.

Proqramda fərdi şəxslərdən tutmuş təşkilatlara, o cümlədən hökumət qurumlarına, özəl sektorda fəaliyyət göstərən şirkətlərə, tədqiqat yönümlü təşkilatlara və sosial tərəfdaşlara kimi hər kəs iştirak edə bilər.

Elektron səhiyyəyə dair faktlar:



Elektron səhiyyə konsepti elektron vasitələr ilə müxtəlif səhiyyə mühitləri arasında **səmərəli rabitənin** təbiiq olunması ideyasını dəstəkləyir.



Pasiyentlərə aid qısa məlumatlar və **Elektron resept xidməti** EU4Digital təşəbbüsü tərəfindən dəstəklənən iki tanınmış elektron səhiyyə xidmətidir.



Transsərhəd elektron səhiyyə infrastrukturu hər hansı Şərqi tərəfdaş ölkəsində səfərdə olan həmin ölkələrin vətəndaşlarının fasiləsiz tibbi xidmətdən yararlanmasına imkan verir.



Pasiyentə aid transsərhəd qısa məlumat xidməti tibb işçilərinin və pasiyentin eyni dildə danışmadığı təqdirdə, tibb işçilərinə hər hansı pasiyentin xəstəlik tarixçəsini daha yaxşı anlamağa kömək edəcək.



COVID-19 haqqında məlumat mübadiləsi

Koronavirus böhranı ərzində EU4Digital təşəbbüsünün **Elektron səhiyyə şəbəkəsi** COVID-19 virusuna qarşı mübarizə tədbirlərini müzakirə etmək üçün tərəfdaşlar arasında bir neçə tədbir təşkil edib. EU4Digital təşəbbüsünün Elektron səhiyyə şəbəkəsi tərəfindən təşkil olunan **onlayn seminar** elektron səhiyyənin

pandemiyaya qarşı global mübarizə tədbirləri barədə fikir mübadiləsi aparmağa imkan yaradıb. Avropa Komissiyası və Şərqi tərəfdaşlar arasında keçirilən virtual iclasda yoluxma hallarını izləmək, xüsusilə də COVID-19 virusunun yayılması ilə bağlı məlumatların toplanması ilə əlaqədar qabaqcıl təcrübələri müzakirə etmək mümkün olmuşdur.



Avropa İttifaqının EU4Digital təşəbbüsü tərəfindən maliyyələşdirilmişdir

<https://eufordigital.eu/az/thematic-area/ehealth/>